

**Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə
İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında
heyvan sağlamlığı və qida təhlükəsizliyi sahələrində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu**

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və İtaliya Respublikasının Səhiyyə Nazirliyi, bundan sonra ayrı-ayrılıqda “İştirakçı”, birlikdə isə “İştirakçılar” adlandırılacaq,

Dövlət baytarlıq nəzarətində olan yüklərin ixrac-idxalının asanlaşdırılması sahəsində ikitərəfli əməkdaşlığın zəruriliyini qəbul edərək;

Heyvan və ictimai sağlamlığının qorunması, habelə yoluxucu heyvan xəstəliklərinin baş verməsinin və yayılmasının qarşısının alınması öhdəliyini bölüşərək;

Azərbaycan – İtaliya münasibətlərinin inkişaf etdirilməsi və heyvan sağlamlığı və qida təhlükəsizliyi sahələrində əməkdaşlığın dərinləşdirilməsi arzusunda çıxış edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

**Paraqraf 1
Anlayışlar**

Bu Anlaşma Memorandumunun məqsədləri üçün “dövlət baytarlıq nəzarətində olan yüklər” anlayışı aşağıdakıları ifadə edir:

a) Heyvanlar:

- Təkdırnaqlılar (at, ulaq, qatır və s.);
- Cütdırnaqlılar (iribuynuzlu heyvanlar, qoyun, keçi, donuz, dəvə və s.);
- Ev heyvanları (it, pişik və s.);
- Vəhşi heyvanlar;
- Gəmiricilər (ev dovşanları, çöl dovşanları, siçovullar, hind donuzu və s.);
- Ev quşları (toyuqlar, hind toyuğu, qaz, ördək, firəng toyuğu və s.);
- Dekorativ quşlar (qırqovul, kəklik, meşə xoruzu, göyərçin və s.);
- Vəhşi quşlar (flamingo, turac, yaşılbəş ördək);
- Ekzotik heyvanlar (tutuquşular, meymunlar və s.);
- Su heyvanları;
- Arılar;
- İpəkqurdu.

b) Heyvan mənşəli məhsullar: ət, süd, yumurta, bal, akvakultura məhsulları və onlardan əldə olunan insan istehlakı üçün yararlı olan məhsullar;

- c) **Heyvan mənşəli xammal:** gön, dəri, yun, tük, qıl, lələk, sümük, dırnaq, buynuz və qidalanma və yem kimi istifadə üçün yararlı olmayan digər heyvan mənşəli tullantılar və baytarlıq konfiskatları.

Paraqraf 2

Əməkdaşlıq sahələri

Preambulada müəyyən edilmiş məqsədlərə nail olunması üçün, iştirakçılar aşağıdakı sahələrdə əməkdaşlıq edəcəklər:

- a) ölkələrində qüvvədə olan qida təhlükəsizliyi və heyvan sağlamlığı ilə bağlı qanunvericiliyə dair məlumat mübadiləsi.
- b) diri heyvanlar və onların məhsullarının inkişafı sahəsində məlumat və qabaqcıl təcrübə mübadiləsi;
- c) qida təhlükəsizliyi sahəsində məlumat və qabaqcıl təcrübə mübadiləsi;
- d) baytarlıq sertifikatlarının (və sağlamlıq sertifikatlarının, İtaliya tərəfi üçün İtaliyanın Avropa İttifaqına üzvlüyündən irəli gələn öhdəliklər nəzərə alınmaqla) nümunələrinin qarşılıqlı mübadiləsi və tanınması;
- e) Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) və digər müvafiq qurumlar çərçivəsində birgə əməkdaşlıq proqramlarının həyata keçirilməsi, həmçinin hər iki ölkədə yaranmış və ya yarana biləcək epizootik vəziyyət barədə məlumat mübadiləsi;
- f) elmi-tədqiqat institutları, diaqnostika və analitik laboratoriyalarla əməkdaşlıq.

Paraqraf 3

İşçi görüşlər

1. İştirakçılar bu Anlaşma Memorandumunun müddəalarını həyata keçirmək üçün iştirakçılardan birinin dövlətinin ərazisində ildə ən azı bir dəfə və ya zərurət yarandıqda virtual qaydada işçi görüşlər keçirə bilirlər.
2. Görüşlərin keçirilmə yeri, tarixi və gündəliyi iştirakçılar tərəfindən müəyyən ediləcəkdir.

Paraqraf 4

Xərclər

1. Hər bir iştirakçı bu Anlaşma Memorandumunun icrasından irəli gələn xərcləri Azərbaycan Respublikası və İtaliya Respublikasının dövlət büdcələrinə əlavə xərclər yaradılmadan, onların öz büdcələri çərçivəsində qarşılayacaqdır.
2. Hər bir iştirakçı nəqliyyat, yerləşmə və gündəlik xərclərini özü qarşılayacaqdır.
3. Görüşlərin təşkilatı xərcləri ev sahibi iştirakçı tərəfindən ödəniləcəkdir.

Paraqraf 5

Məxfilik

Bu Anlaşma Memorandumu çərçivəsində əldə edilən bütün məlumatlar, həmin məlumatları təqdim edən iştirakçının əvvəlcədən yazılı razılığı olmadan üçüncü tərəflərə açıqlanmayacaqdır.

Paraqraf 6

Fikir ayrılıqlarının həlli

Bu Anlaşma Memorandumunun müddələrinin təfsiri və/və ya icrası ilə bağlı hər hansı fikir ayrılığı iştirakçılar arasında birbaşa danışıqlar və məsləhətləşmələr yolu ilə dostcasına həll ediləcəkdir.

Paraqraf 7

Tətbiq olunan hüquq

1. Bu Anlaşma Memorandumu Azərbaycan və İtaliya qanunvericiliklərinə, tətbiq oluna bilən beynəlxalq hüquqa, həmçinin İtaliya tərəfi üçün İtaliyanın Avropa İttifaqına üzvlüyündən irəli gələn öhdəliklərinə uyğun olaraq icra ediləcək.
2. Bu Anlaşma Memorandumu beynəlxalq hüquq çərçivəsində hüquq və öhdəliklər doğura bilən beynəlxalq müqavilə hesab edilmir. Bu Anlaşma Memorandumunun heç bir müddəası iştirakçılar üçün hüquqi öhdəlik və ya məcburi öhdəlik kimi şərh olunmamalı və icra edilməməlidir.

Paraqraf 8

Dəyişikliklər

iştirakçılar bu Anlaşma Memorandumuna qarşılıqlı yazılı razılıq əsasında dəyişiklik edə bilirlər.

Paraqraf 9

Yekun müddəalar

1. Bu Anlaşma Memorandumu iştirakçılar tərəfindən imzalandığı tarixdən qüvvəyə minir.
2. Bu Anlaşma Memorandumu üç (3) il müddətində qüvvədə olacaq və iştirakçılardan biri onun uzadılması niyyəti barədə digər iştirakçını nəzərdə tutulan yenilənmə tarixindən ən

azı üç (3) ay əvvəl yazılı şəkildə xəbərdar etmədiyi halda, avtomatik olaraq növbəti üç (3) illik müddətlər üçün uzadılacaqdır.

_____ şəhərində, “_____” may 2026-cı il tarixində, iki əsl nüsxədə, hər biri Azərbaycan, italyan və ingilis dillərində imzalanmışdır, bütün mətnlər bərabər hüquqi qüvvəyə malikdir. Uyğunsuzluq yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.

**Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi
adından**

**İtaliya Respublikasının
Səhiyyə Nazirliyi
adından**